

**2009-2011-ci illər üçün Rus dili (təbiət fakültələri üzrə) kafedrasının elmi-tədqiqat işləri
P L A N I**

№	Mövzu, iş, mərhələlər	Mövzunun təsnifat üzrə kodu	İcra müddəti		Maliyyələşdirmə mənbələri	İşin xarakteri	Maliyyə həcmi (min manat)	İşçilərin sayı		
			Başlanğıc	Son				Cəmi	Elmlər doktoru	Elmlər namizədi
1	2	3	4	5	6	7	8	9	10	11
1	Mövzu: Rus dili fənni üzrə metodik göstərişlər, məlumat kitabçası və terminoloji lüğət	14.35.09 16.21.07	2009	2011	13	01	58860	14	1	3
	İş 1: Rus dilini öyrənənlər üçün məlumat kitabçası		2009	2011						
	1) Leksik-qramatik materialı toplayıb mövzular üzrə sistemləşdirmək.		2009	2009						
	2) Mövzularla bağlı ən çox işlənən kommunikativ vahidlərin nümunələrini vermək.		2010	2010						
	3) Həmin mövzular əsasında monoloji və dialoji nitqi inkişaf etdirən çalışmalar vermək.		2011	2011						

1	2	3	4	5	6	7	8	9	10	11
	İş 2: «Rus dili» (biologiya fak.-in qiyabi şöbəsi üçün dərs vəsaiti)		2009	2011						
	1) Dərs vəsaiti üçün gündəlik həyatla bağlı mövzular əsasında mətnlər seçmək.		2009	2009						
	2) Toplanmış mətnlərin məzmununa uyğun olaraq müxtəlif çalışmalar tərtib etmək.		2010	2010						
	3) Tələbələrin monoloji dialoji nitqini inkişaf etdirmək üçün müvafiq tapşırıqlar vermək.		2011	2011						
	İş 3: Müxtəsər rusca-azərbaycanca astronomiya terminləri lüğət.		2009	2011						
	1) Astronomiya elminə aid ən işlək və önəmli terminləri toplayıb əlifba sırası ilə düzmək.		2009	2009						
	2) Astronomiya terminlərinin tərcüməsini vermək.		2010	2010						
	3) Astronomiya terminlərinin işlənmə xüsusiyyətlərini nümayiş etdirmək.		2011	2011						

1	2	3	4	5	6	7	8	9	10	11
	İş 4: Rus dili üzrə metodik göstərişlər (coğrafiya fak.-si üçün).		2009	2011						
	1) Kiçik həcmli mətnlər seçib toplamaq, onlara aid lüğət, suallar və çalışmalar tərtib etmək		2009	2009						
	2) Müvafiq mövzular üzrə təkliflər hazırlamaq.		2010	2010						
	3) Monoloji və dialoji nitqin inkişafı üçün çalışmalar daxil etmək.		2011	2011						
	İş 5: Bədii tərcümə və dilin mənimsənilmə problemləri.		2009	2011						
	1) Bədii tərcümənin müasir dövrdə mədəniyyətlər arasındakı əlaqədə rolu.		2009	2009						
	2) Bədii tərcümə nümunələrinin leksik-qramatik təhlili.		2010	2010						
	3) Dil vahidlərinin məna cəhətlərini aşkar etmək üçün tərcümədən istifadə yolları.		2011	2011						

1	2	3	4	5	6	7	8	9	10	11
	İş 6: Rus dili üzrə metodik göstərişlər (fizika fak-si üçün).		2009	2011						
	1) Proqrama uyğun olaraq kiçik həcmli mətnləri seçib toplamaq onlara aid lüğət və suallar tərtib etmək		2009	2011						
	2) Müvafiq çalışmalar və dia-loqlar nümunələrini vermək.		2010	2010						
	3) Hər bir mətnin leksik—qramatik materialının mə-nimsənilməsinə dair tövsiy-yələr vermək.		2011	2011						
	İş 7: Rus dili üzrə metodik göstərişlər (geologiya fak-si üçün).		2009	2011						
	1) Fənn proqramına uyğun olaraq kiçik həcmli mətn-ləri seçib toplamaq, onlara aid lüğət və suallar tərtib etmək		2009	2009						
	2) Müxtəlif növlü çalışmalar və diaqlar daxil etmək.		2010	2010						
	3) Tələbələrin rus dilində da-nışıq bacarığını artırmaq üçün təkliflər vermək.		2011	2011						

1	2	3	4	5	6	7	8	9	10	11
	İş 8: Rus dili üzrə metodik göstərişlər (coğrafiya fak-sinin qiyabi şöbəsi üçün dərs vəsaiti).		2009	2011						
	1) Dərs vəsaiti üçün gündəlik həyatla bağlı mövzular əsasında mətnlər seçmək, onlara aid lüğət və suallar tərtib etmək		2009	2009						
	2) Toplanmış mətnlərin məzmununa uyğun olaraq müxtəlif çalışmalar tərtib etmək.		2010	2010						
	3) Tələbələrin monoloji və dialoji nitqini inkişaf etdirmək üçün müvafiq tapşırıqlar vermək.		2011	2011						
	İş 9: Rus dilində peşakar ünsiyətə öyrətmə problemləri.		2009	2011						
	1) Tələbələrin ixtisası üzrə ən populyar mətnləri seçib, onları adaptasiya etmək.		2009	2009						
	2) Hər bir mətnə dair suallar, çətin sözlərin izahı, onların işlənmə qaydalarını vermək.		2010	2010						

1	2	3	4	5	6	7	8	9	10	11
	3) Mətnin mövzusu ilə bağlı olaraq çalışmaları, dialoqlar tərtib etmək.		2011	2011						
	İş 10: Rus dili üzrə metodik göstərişlər (mexanika-riyaziyyat fak-si üçün).		2009	2011						
	1) Kiçik həcmli mətnləri seçib toplamaq, onların mənim-sənilməsi üçün tövsiyələr vermək.		2009	2009						
	2) Mətnlərin leksik-qramatik materialına dair çalışmaları vermək.		2010	2010						
	3) Sinonim və antonimlərin işlənməsi, dialoqların quruluşunu əks etdirən material vermək.		2011	2011						
	İş 11: Rus dili üzrə metodik göstərişlər (kimya fak-si üçün).		2009	2011						
	1) Proqrama uyğun olaraq mətnlər seçib toplamaq, onları adaptasiya etmək, leksik-qramatik materialı təhlil etmək.		2009	2009						

1	2	3	4	5	6	7	8	9	10	11
	2) Hər bir mətnə dair suallar, çətin sözlərin izahını, işləmə qaydalarını vermək.		2010	2010						
	3) Mətnlərin mövzularını nəzərə alaraq müxtəlif növlü dialoqlar, çalışmalar vermək.		2011	2011						
	İş 12: Mürəkkəb cümlənin sintaksisi.		2009	2011						
	1) Mövzu üzrə ədəbiyyatla tanış olaraq, onu təhlil etmək.		2009	2009						
	2) Tabesiz mürəkkəb cümlələrin modellərini göstərmək, hissələri arasında semantik əlaqələrin xüsusiyyətlərini şərh etmək.		2010	2010						
	3) Tabeli mürəkkəb cümlələrin növlərini, modellərini göstərmək, bədii ədəbiyyatdan nümunələr gətirmək.		2011	2011						

**Rus dili (təbiət fakültələri üzrə)
kafedrasının müdiri**

prof. M.M. CƏFƏROV